

1. İlk dünya valyuta sistemi hansı ildə təsis edilmişdir?
A) 1967;
B)) 1867;
C) 1767;
D) 1677.
2. 1867 ildə hansı valyuta sistemi təsis edilmişdir?
A) Moskva;
B) London;
C) Berlin;
D)) Paris.
3. İkinci dünya valyuta sistemi hansı ildə təsis edilmişdir?
A)) 1922;
B) 1822;
C) 1722;
D) 1622.
4. 1922 ildə hansı valyuta sistemi təsis edilmişdir?
A) Vaşinqton;
B) Roma;
C)) Genuya;
D) Madrid.
5. Üçüncü dünya valyuta sistemi hansı ildə təsis edilmişdir?
A) 1844;
B)) 1944;
C) 1914;
D) 1934.
6. 1944 ildə hansı valyuta sistemi təsis edilmişdir?
A) Baden-Baden;
B)) Bretton-Vuds;
C) Allis-Sprinqs;
D) Leyk-Plesid.

7. Dördüncü dünya valyuta sistemi hansı illərdə təsis edilmişdir?
- A) 1939-1945;
 - B) 1914-1918;
 - C)) 1976-1978;
 - D) 1980-1982.
8. 1976-1978 illərdə hansı valyuta sistemi təsis edilmişdir?
- A) Kuba;
 - B) Puerto-Rika;
 - C) Kosta-Rika;
 - D)) Yamayka.
9. Bunlardan hansı birinci dünya müharibəsinə qədər baş vermişdir?
- A) Genuya konfransı;
 - B) Bretton-Vuds konfransı;
 - C)) Paris konfransı;
 - D) Yamayka konfransı.
10. Bunlardan hansı ikinci dünya müharibəsindən sonra baş vermişdir?
- A) Genuya konfransı;
 - B) Bretton-Vuds konfransı;
 - C) Paris konfransı;
 - D)) Yamayka konfransı.
11. Bunlardan hansı ikinci dünya müharibəsi zamanı baş vermişdir?
- A) Genuya konfransı;
 - B)) Bretton-Vuds konfransı;
 - C) Paris konfransı;
 - D) Yamayka konfransı.
12. Bunlardan hansı müharibələrarası illərdə baş vermişdir?
- A)) Genuya konfransı;
 - B) Bretton-Vuds konfransı;
 - C) Paris konfransı;
 - D) Yamayka konfransı.

13. Hansı dünya valyuta sistemi qızıl sikkə standartı prinsiplərinə əsaslanırdı?
- A) Bretton-Vuds sistemi;
 - B) Genuya sistemi;
 - C) Yamayka sistemi;
 - D)) Paris sistemi.
14. Paris sistemi hansı prinsiplərə əsaslanırdı?
- A) qızıl külçə;
 - B) qızıl-deviz;
 - C) qızıl-valyuta;
 - D)) qızıl sikkə.
15. Hansı dünya valyuta sistemi qızıl-deviz standartı prinsiplərinə əsaslanırdı?
- A) Bretton-Vuds sistemi;
 - B)) Genuya sistemi;
 - C) Yamayka sistemi;
 - D) Paris sistemi.
16. Genuya sistemi hansı prinsiplərə əsaslanırdı?
- A) qızıl külçə;
 - B)) qızıl-deviz;
 - C) qızıl-valyuta;
 - D) qızıl sikkə.
17. Hansı dünya valyuta sistemi qızıl-valyuta standartı prinsiplərinə əsaslanırdı?
- A)) Bretton-Vuds sistemi;
 - B) Genuya sistemi;
 - C) Yamayka sistemi;
 - D) Paris sistemi.
18. Bretton-Vuds sistemi hansı prinsiplərə əsaslanırdı?
- A) qızıl külçə;
 - B) qızıl-deviz;
 - C)) qızıl-valyuta;
 - D) qızıl sikkə.

19. Hansı dünya valyuta sistemi rəsmən SDR standartı adlanır?

- A) Bretton-Vuds sistemi;
- B) Genuya sistemi;
- C)) Yamayka sistemi;
- D) Paris sistemi.

20. Yamayka sistemi rəsmən necə adlanır?

- A) EC standartı;
- B) ECU standartı;
- C)) SDR standartı;
- D) SDV standartı.

21. Bretton-Vuds valyuta sisteminin rəsmi ehtiyat valyutalarına aid edilirdi:

- A)) ABŞ dolları;
- B) İsveçrə frankı;
- C) Avro;
- D) AFR markası.

22. Bretton-Vuds valyuta sisteminin rəsmi ehtiyat valyutalarına aid edilirdi:

- A) İsveçrə frankı;
- B)) funt sterlinq;
- C) Yapon iyeni;
- D) AFR markası.

23. Yamayka valyuta sisteminin rəsmi ehtiyat valyutalarına aid edilir:

- A)) ABŞ dolları;
- B) İsveçrə frankı;
- C) Fransa frankı;
- D) funt sterlinq.

24. Yamayka valyuta sisteminin rəsmi ehtiyat valyutalarına aid edilir:

- A) İsveçrə frankı;
- B) Fransa frankı;
- C) funt sterlinq;
- D)) Yapon iyeni.

25. Yamayka valyuta sisteminin rəsmi ehtiyat valyutalarına aid edilir:
- A) İsveçrə frankı;
 - B)) Avro;
 - C) funt sterlinq;
 - D) SDR.
26. Müasir dünya valyuta sisteminin əsas prinsiplərindən birini göstərin:
- A) qızıl-deviz standartı;
 - B)) SDR standartı;
 - C) dəyişməz valyuta məzənnəsi;
 - D) Avropa mərkəzi bankı.
27. Müasir dünya valyuta sisteminin əsas prinsiplərindən birini göstərin:
- A)) qızılın demonetizasiyası;
 - B) dəyişməz valyuta məzənnəsi;
 - C) dollar standartı;
 - D) Avropa mərkəzi bankı.
28. Müasir dünya valyuta sisteminin əsas prinsiplərindən birini göstərin:
- A) dəyişməz valyuta məzənnəsi;
 - B)) üzən valyuta məzənnəsi;
 - C) dollar standartı;
 - D) Avropa mərkəzi bankı.
29. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən birini göstərin:
- A) əsası— SDR;
 - B) dəyişməz valyuta məzənnəsi rejimi;
 - C)) üzən valyuta məzənnəsi rejimi;
 - D) valyuta məzənnəsi rejimini ölkələrin sərbəst seçməsi.
30. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən birini göstərin:
- A)) əsası –Avro;
 - B) dəyişməz valyuta məzənnəsi rejimi;
 - C) valyuta məzənnəsi rejimini ölkələrin sərbəst seçməsi;
 - D) institusional strukturu – Beynəlxalq Valyuta Fondu.

31. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən birini göstərin:
- A) əsası– ABŞ dolları;
 - B) dəyişməz valyuta məzənnəsi rejimi;
 - C) valyuta məzənnəsi rejimini ölkələrin sərbəst seçməsi;
 - D)) institusional strukturu – Avropa mərkəzi bankı.
- 32.SDR emitenti kimdir?
- A)) Beynəlxalq Valyuta Fondu;
 - B) Avropa mərkəzi bankı;
 - C) Dünya Bankı;
 - D) Ümumdünya Ticarət Təşkilatı.
33. SDR harada istifadə edilir?
- A)) rəsmi sektorda;
 - B) özəl sektorda;
 - C) həm rəsmi, həm də özəl sektorlarda;
 - D) heç birində.
34. Yamayka valyuta sisteminin rəsmi əsası:
- A) ABŞ dollarıdır;
 - B) funt sterlinqdir;
 - C) Avrodur;
 - D)) SDR-dir.
35. SDR nədir?
- A) xüsusi yerləşdirmə hüquqları;
 - B) xüsusi mənsimsəmə hüquqları;
 - C) xüsusi vərəsilik hüquqları;
 - D)) xüsusi borcalma hüquqları.
36. Avropa Valyuta Sisteminin rəsmi əsasını nə təşkil edirdi?
- A) epunit;
 - B) funt sterlinq;
 - C) Avro;
 - D)) ECU.

37. Avropa İqtisadi və Valyuta İttifaqının vahid valyutası hansıdır:
- A) epunit;
 - B) ECU;
 - C) SDR;
 - D)) avro.
38. Avropa Tədiyə İttifaqının rəsmi əsasını nə təşkil edirdi?
- A)) epunit;
 - B) Avro;
 - C) SDR;
 - D) ECU.
39. Avropa Birliyinin təməlini qoymuş saziş neçənci ildə və harada imzalanmışdır:
- A) 1948 il, Berlin
 - B) 1945 il, Potsdam;
 - C) 1975 il, Helsinki;
 - D)) 1957 il, Roma.
40. Müasir Avropa İttifaqının təməlini qoymuş saziş neçənci ildə və harada imzalanmışdır:
- A) 1957 il, Roma;
 - B) 1945, Yalta;
 - C)) 1992, Maastrixt;
 - D) 1982, Madrid.
41. 29 may 1990-cı il tarixli Saziş əsasında təsis edilmiş, mənzil-iqamətgahı Londonda yerləşən qurum hansıdır:
- A) Beynəlxalq Hesablaşmalar Bankı;
 - B)) Avropa Yenidənqurma və İnkişaf Bankı;
 - C) Avropa İnvestisiya Bankı;
 - D) Şimali Avropa ölkələrinin İnvestisiya Bankı.
42. 1959-cu ildə təsis edilmiş və Amerika qitəsinin ölkələrini birləşdirən regional integrasiya qurumu hansıdır?
- A) Latin Amerikasız Azad Ticarət Assosiasiyası;
 - B) Şimali Amerika Azad Ticarət Assosiasiyası;
 - C)) Amerikalararası İnkişaf Bankı;
 - D) Beynəlxalq İnkişaf Assosiasiyası.

43. Əsası 1963-cü ildə qoyulmuş və əsasən Afrika ölkələrini birləşdirən regional valyuta qurumu hansıdır?
- A) Afrika inkişaf fondu;
 - B) Mərkəzi Afrika ölkələrinin inkişaf bankı;
 - C) Cənubi Afrika inkişaf birliyi;
 - D)) Afrika inkişaf bankı.
44. Əsası 1965-ci ildə qoyulmuş və əsasən Asiya ölkələrini birləşdirən regional valyuta qurumu hansıdır?
- A)) Asiya inkişaf bankı;
 - B) Asiya inkişaf fondu;
 - C) Cənub-Şərqi Asiya ölkələri Assosiasiyası;
 - D) Asiya-Sakit okean iqtisadi əməkdaşlıq təşkilatı.
45. 1974-cü ildə təsis edilmiş, İslam ölkələrini əhatə edən və mənzil-iqamətgahı Ciddədə yerləşən təşkilat hansıdır?
- A) Ərəb iqtisadi və sosial inkişaf fondu;
 - B)) İslam İnkişaf Bankı;
 - C) Ərəb Dövlətləri Liqası;
 - D) İslam Konfransı Ölkələri.
46. 1958-ci ildə təsis edilmiş bu qurum:
- A)) Avropa İnvestisiya Bankıdır;
 - B) Avropa Yenidənqurma və İnkişaf Bankıdır;
 - C) Avropa Mərkəzi Bankıdır;
 - D) Skandinaviya İnkişaf Bankıdır.
47. Avropa İttifaqının institusional quruluşuna daxil olan təşkilatı göstərin:
- A)) Avropa regional inkişaf fondu;
 - B) Avropa regional tərəqqi fondu;
 - C) Avropa regional dirçəliş fondu;
 - D) Avropa regional yüksəliş fondu.
48. Avropa İttifaqının institusional quruluşuna daxil olan təşkilatı göstərin:
- A) Avropa sosial büdcəsi;
 - B)) Avropa sosial fondu;
 - C) Avropa sosial inkişaf fondu;
 - D) Avropa sosial tərəqqi fondu.

49. Bu qurum Aİ-nin vahid ekologiya siyasəti çərçivəsində ətraf mühitin qorunması sahəsindəki layihələrin maliyyələşdirilməsində iştirak edir:
- A)) Avropa həmrəylik fondu;
 - B) Avropa ekologiya fondu;
 - C) Avropa ekoloji layihələr fondu;
 - D) Avropa təbiətin qorunması fondu.
50. Bu qurum Avropa Valyuta Sisteminin təsis edilməsi ilə əlaqədar və ECU-nun emissiyası məqsədilə yaradılmışdır:
- A)) Avropa Valyuta Əməkdaşlıqı Fondu;
 - B) Avropa Yenidənqurma və İnkişaf Bankı;
 - C) Avropa Yenidənqurma və İnkişaf Bankı;
 - D) Avropa İnvestisiya Bankı.
51. Avropa Valyuta Əməkdaşlıqı Fondunu bu qurum əvəz etmişdir:
- A) Avropa Valyuta İttifaqı;
 - B) Avropa Valyuta Birliyi;
 - C)) Avropa Valyuta İnstitutu;
 - D) Avropa Valyuta Fondu.
52. Avropa Valyuta **İnstitutunu** bu qurum əvəz etmişdir:
- A) Avropa Banklar Bankı;
 - B) Avropa İttifaqı Bankı;
 - C) Avropa Birləşmiş Bankı;
 - D)) Avropa Mərkəzi Bankı.
53. AMB-ni və Aİ üzvü olan ölkələrin mərkəzi banklarını əhatə edən qurum:
- A)) Avropa mərkəzi banklar sistemi;
 - B) Avropa mərkəzi banklar şəbəkəsi;
 - C) Avropa mərkəzi banklar ittifaqı;
 - D) Avropa mərkəzi banklar birliyi.
54. Tarixdə ilk beynəlxalq valyuta-kredit təşkilatı
- A)) Beynləxalq Hesablaşmalar Bankı;
 - B) Beynləxalq Hesablaşmalar Palatası;
 - C) Beynləxalq Hesablaşmalar Mərkəzi;
 - D) Beynləxalq Hesablaşmalar Fondu.

55. Aİ-nın sələflərindən olmuş bu qurum
- A) Avropa Siyasət və İqtisadiyyat Birliyi;
 - B) Avropa Elm və Texnika Birliyi;
 - C) Avropa Kömür və Polad Birliyi;
 - D) Avropa Neft və Kimya Birliyi.
56. Aİ-nın sələflərindən olmuş bu qurum
- A) Avropa Siyasət və İqtisadiyyat Birliyi;
 - B) Avropa Elm və Texnika Birliyi;
 - C) Avropa atom enerjisi birliyi;
 - D) Avropa Neft və Kimya Birliyi.
57. Avropa Valyuta İttifaqına gedən yolun mərhələlərindən birini göstərin:
- A) Barr planı;
 - B) Marşall planı;
 - C) Daues planı;
 - D) Yunq planı.
58. Avropa Valyuta İttifaqına gedən yolun mərhələlərindən birini göstərin:
- A) Marşall planı;
 - B) Verner planı;
 - C) Daues planı;
 - D) Yunq planı.
59. Avropa Valyuta İttifaqına gedən yolun mərhələlərindən birini göstərin:
- A) Marşall planı;
 - B) Daues planı;
 - C) Delor planı;
 - D) Yunq planı.
60. Avropa Valyuta İttifaqına gedən yolun mərhələlərindən birini göstərin:
- A) Cekins planı;
 - B) Yunq planı;
 - C) Daues planı;
 - D) Marşall planı.
61. 1931-ci ildə yaranmış valyuta bloku hansıdır?
- A) dollar bloku;
 - B) frank bloku;

- C)) sterlinq bloku;
- D) marka bloku.

62.1933-cü ildə yaranmış valyuta bloku hansıdır?

- A)) dollar bloku;
- B) frank bloku;
- C) sterlinq bloku;
- D) marka bloku.

63.1933-cü ildə London beynəlxalq iqtisadi konfransda yaradılmış blok hansıdır?

- A) gümüş bloku;
- B)) qızıl bloku;
- C) sterlinq bloku;
- D) dollar bloku.

64.İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A) alman markası zonası;
- B) yapon iyeni zonası;
- C)) sterlinq zonası;
- D) sovet rublu zonası.

65.İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A)) ABŞ dolları zonası;
- B) yapon iyeni zonası;
- C) alman markası zonası;
- D) sovet rublu zonası.

66.İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A) alman markası zonası;
- B)) Fransa frankı zonası;
- C) yapon iyeni zonası;
- D) sovet rublu zonası.

67.İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A) alman markası zonası;
- B) yapon iyeni zonası;
- C) sovet rublu zonası;
- D)) Portuqaliya eskudosu zonası.

68. İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A) alman markası zonası;
- B) yapon iyeni zonası;
- C))İspaniya pesetası zonası;
- D) sovet rublu zonası.

69. İkinci Dünya Müharibəsindən sonra yaranmış valyuta zonalarından birini göstərin:

- A) alman markası zonası;
- B)) Hollandiya quldeni zonası;
- C) yapon iyeni zonası;
- D) sovet rublu zonası.

70. 1960-cı illərdə Fransa frankı zonası çərçivəsində hansı regional valyuta qruplaşması yaradılmışdır?

- A)) Qərbi Afrika valyuta ittifaqı;
- B) Şərqi Afrika valyuta ittifaqı;
- C) Şimali Afrika valyuta ittifaqı;
- D) Cənubi Afrika valyuta ittifaqı.

71. 1960-cı illərdə Fransa frankı zonası çərçivəsində hansı regional valyuta qruplaşması yaradılmışdır?

- A) Qərbi Afrika ölkələri Bankının emissiya zonası;
- B)) Mərkəzi Afrika ölkələri Bankının emissiya zonası;
- C) Şimali Afrika ölkələri Bankının emissiya zonası;
- D) Cənubi Afrika ölkələri Bankının emissiya zonası.

72. Fransa frankı zonasına daxil olan Afrika ölkələrinin ərazisində pul vahidi

.....

- A) KFB frankıdır;
- B) KFC frankıdır;
- C)) KFA frankıdır;
- D) KFD frankıdır.

73. Afrika maliyyə birliyinin frankı
A) KFB-dir;
B)) KFA-dır;
C) KFC-dir;
D) KFD-dir.
74. Üzv ölkələrin milli valyutalarının bimetall standartına uyğunlaşdırılmasından ötrü təsis edilmiş və 1865-1927-ci illərdə mövcud olmuş qurum
A) Roman valyuta ittifaqıdır;
B) German valyuta ittifaqıdır;
C) Slavyan valyuta ittifaqıdır;
D)) Latın valyuta ittifaqıdır.
75. Asiya və Sakit okean ölkələri arasında ticarətin inkişaf etdirilməsi, həmçinin ABŞ dolları və funt sterlinqdən olan asılılığın zəiflədilməsi məqsədilə 1975-ci ildəyaradılmışdır:
A) Asiya ticarət ittifaqı;
B)) Asiya kliring ittifaqı;
C) Asiya maliyyə ittifaqı;
D) Asiya valyuta ittifaqı.
76. Asiya kliring ittifaqı çərçivəsində kliring valyutası
A)) Asiya valyuta vahididir;
B) Asiya kliring vahididir;
C) Qızıl dinardır;
D) Qızıl yuandır.
77. ECU -:
A)) Avropa valyuta vahididir;
B) Avropa valyuta ittifaqıdır;
C) Asiya valyuta vahididir;
D) Asiya valyuta ittifaqıdır.
78. Avropada ilk valyuta ittifaqı hansı ölkələr arasında bağlanmışdır?
A) İngiltərə ilə Fransa;

- B) Fransa ilə Almaniya;
- C)) Avstriya ilə Almaniya;
- D) Avstriya ilə İtaliya.

79. Avropada ilk valyuta ittifaqı hesab edilən Avstriya-Almaniya valyuta ittifaqı neçənci illəri əhatə edirdi?

- A) 1914-1918;
- B) 1938-1945;
- C) 1870-1871;
- D)) 1857-1866.

80. Valyuta integrasiyasının əsas məqsədlərindən birini göstərin:

- A) inflyasiya böhranın aradan qaldırılması;
- B) əhalinin rifahının yüksəldilməsi;
- C) sosial ədalətin təmin edilməsi;
- D)) integrasiyada iştirak edən milli valyutaların mövqelərinin möhkəmləndirilməsi.

81. Valyuta integrasiyasının əsas məqsədlərindən birini göstərin:

- A) inflyasiya böhranın aradan qaldırılması;
- B) əhalinin rifahının yüksəldilməsi;
- C)) dünya valyuta sistemində layiqli yer tutmaq;
- D) sosial ədalətin təmin edilməsi.

82. Valyuta integrasiyasının əsas məqsədlərindən birini göstərin:

- A) inflyasiya böhranın aradan qaldırılması;
- B)) inkişaf etmiş və tutumlu maliyyə bazarlarının yaradılması;
- C) sosial ədalətin təmin edilməsi;
- D) əhalinin rifahının yüksəldilməsi.

83. İştirakçı ölkələr arasında valyuta integrasiyasının labüd nəticəsidir:

- A)) vahid iqtisadi məkan;
- B) sərbəst iqtisadi zona;
- C) of-şorların yaranması;
- D) sərbəst ticarət zonası.

84. Valyuta integrasiyasının ən yüksək zirvəsinə aparan təkamülün mərhələlərindən birini göstərin:
A) vahid iqtisadi məkanı;
B) sərbəst iqtisadi zona;
C) of-şor zonası;
D)) azad ticarət zonası.
85. Valyuta integrasiyasının ən yüksək zirvəsinə aparan təkamülün mərhələlərindən birini göstərin:
A) maliyyə-kredit ittifaqı;
B)) gömrük ittifaqı;
C) büdcə ittifaqı;
D) bank ittifaqı.
86. Valyuta integrasiyasının ən yüksək zirvəsinə aparan təkamülün mərhələlərindən birini göstərin:
A)) ümumi bazar;
B) birgə bazar;
C) şərikli bazar;
D) fərdi bazar.
87. Valyuta integrasiyasının ən yüksək zirvəsinə aparan təkamülün mərhələlərindən birini göstərin:
A) gömrük və valyuta ittifaqı;
B) maliyyə-valyuta ittifaqı;
C)) iqtisadi və valyuta ittifaqı;
D) ticarət və valyuta ittifaqı.
88. Valyuta integrasiyasının nəzəri əsaslarının yaradıcılarından biri
A) Milton Fridmendir;
B) Fridrix Hayekdir;
C) Corc Sorosdur;
D)) Rober Mandellidir.
89. Robert Mandel tərəfindən irəli sürülmüş nəzəriyyəsi valyuta integrasiyasının nəzəri əsaslarından biridir:
A) səmərəli valyuta məkanı;
B)) optimal valyuta məkanı;

- C) hüdudsuz valyuta məkanı;
- D) genişlənən valyuta məkanı.

90. Optimal valyuta məkanı dedikdə milli valyutalarının qarşılıqlı tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə razılaşdırılmış siyasətinin aparılması başa düşülür:

- A) fiskal;
- B) valyuta;
- C) monetar;
- D)) məzənnə.

91. Optimal valyuta məkanının yaradılması amillərindən birini göstərin:

- A)) siyasi iradənin olması;
- B) siyasi əqidənin olması;
- C) siyasi əlaqələrin olması;
- D) siyasi oyunların olması.

92. Optimal valyuta məkanının yaradılması amillərindən birini göstərin:

- A) sərhədlərin açılması;
- B)) qarşılıqlı ticarət-iqtisadi əlaqələrin təmin edilməsində milli valyutalardan fəal istifadə edilməsi;
- C) gömrük nəzarətinin ləğv edilməsi;
- D) valyuta nəzarətinin təkmilləşdirilməsi.

93. Optimal valyuta məkanının yaradılması amillərindən birini göstərin:

- A) istehsal subyektlərinin fəallığı;
- B) istehsal texnologiyalarının yeniləşməsi;
- C)) istehsal amillərinin fəallığı;
- D) istehsal proseslərinin təkmilləşməsi.

94. Optimal valyuta məkanının yaradılması amillərindən birini göstərin:

- A) iştirakçı ölkələrin mərkəzi banklarının birləşdirilməsi;
- B) iştirakçı ölkələrdə ərzaq probleminin olmaması;
- C) iştirakçı ölkələrdə sosial sabitliyin təmin edilməsi;
- D)) iştirakçı ölkələrin valyuta məzənnələrinin uzunmüddətli sabitliyinin təmin edilməsi.

95. 1964-cü ildə Mərkəzi Amerikada yaradılmışdır:
- A)) Mərkəzi Amerika valyuta ittifaqı;
 - B) Mərkəzi Amerika valyuta bloku;
 - C) Mərkəzi Amerika valyuta məkanı;
 - D) Mərkəzi Amerika valyuta zonası.
96. 1974-cü ildə Mərkəzi Amerikada yaradılmışdır:
- A) Mərkəzi Amerika valyuta ittifaqı;
 - B) Mərkəzi Amerika valyuta bloku;
 - C)) Mərkəzi Amerika valyuta sazişi;
 - D) Mərkəzi Amerika valyuta zonası.
97. 1961-ci ildə Mərkəzi Amerika ümumi bazarı yaradılmışdır. Bu qurumun üzvü olan ölkələr arasındakı klirinqin valyutası nə idi?
- A) Mərkəzi Amerika eskudosu;
 - B)) Mərkəzi Amerika pesosu;
 - C) Mərkəzi Amerika dolları;
 - D) Mərkəzi Amerika realı.
98. 1973-cü ildə təsis edilmiş «Karib ölkələrinin ümumi bazarı - CARICOM» adlı qurumun hesablaşma vahidi idi:
- A) Karib pesosu;
 - B) Karib eskudosu;
 - C)) Karib dolları;
 - D) Karib realı.
99. Latin Amerikasını integrasiya assosiasiyasının üzv ölkələrin arasındakı çox tərəfli ödənişlər və qarşılıqlı kreditlər haqqında saziş adlanır:
- A)) Mexiko, 1966;
 - B) Karakas, 1966;
 - C) Santyaqo, 1966;
 - D) Buenos-Ayres, 1966.
100. Bu bank, 1976-cu ildə Latin Amerikasında iqtisadi inkişafın və tərəqqinin dəstəklənməsi, həmçinin region ölkələrinin xarici ticarətinin maliyyələşdirilməsi məqsədlərindən ötrü təsis edilmişdir:
- A)) Latin Amerikasını ixrac bankı;
 - B) Latin Amerikasını inkişaf və tərəqqi bankı;

- C) Latın Amerikas1 xarici ticarət bank1;
- D) Latın Amerikas1 ExİmBank1.

101. Karib ölkələrinin ümumi bazarı (CARICOM) üzvləri arasında valyuta integrasiyasının həvəsləndirilməsi məqsədilə 1969-cu ildə yaradılmış təşkilatlardan biri:
- A) Karib tərəqqi bankıdır;
 - B) Karib yüksəliş bankıdır;
 - C) Karib inkişaf bankıdır;
 - D) Karib həmrəylik bankıdır.
102. Karib ölkələrinin ümumi bazarı (CARICOM) üzvləri arasında valyuta integrasiyasının həvəsləndirilməsi məqsədilə yaradılmış təşkilatlardan biri:
- A) Karib tərəqqi fondudur;
 - B) Karib yüksəliş fondudur;
 - C) Karib inkişaf fondudur;
 - D) Karib investisiya fondudur.
103. Bu qurum, Ərəb dövlətlərinin ümumi bazarı çərçivəsində 1968-ci ildə yaradılmışdır:
- A) Ərəb valyuta ittifaqı;
 - B) Ərəb maliyyə ittifaqı;
 - C) Ərəb tədiyyə ittifaqı;
 - D) Ərəb xarici ticarət ittifaqı.
104. Ərəb tədiyyə ittifaqı daxilində çoxtərəfli qarşılıqlı hesablaşmaların valyutası:
- A) Ərəb dinarı;
 - B) Ərəb dirhəmi;
 - C) qızıl dinar;
 - D) ABŞ dolları.
105. Valyuta integrasiyasının formalarından birini göstərin:
- A) valyuta məkanı;
 - B) valyuta zonası;
 - C) valyuta birliyi;
 - D) valyuta sazişi.

106. Valyuta integrasiyasının formalarından birini göstərin:
- A) valyuta məzənnələrinin tənzimlənməsi;
 - B) valyuta məzənnələrinin təsbitlənməsi;
 - C) valyuta məzənnələrinin sabitləşdirilməsi;
 - D) valyuta məzənnələrinin dondurulması.
107. Valyuta integrasiyasının formalarından birini göstərin:
- A) valyuta və maliyyə bazarlarının tənzimlənməsi;
 - B) valyuta və maliyyə bazarlarının sabitləşdirilməsi;
 - C) valyuta və maliyyə bazarlarının dondurulması;
 - D) valyuta və maliyyə bazarlarının birləşməsi.
108. Valyuta integrasiyasının zirvəsi:
- A) valyuta ittifaqıdır;
 - B) valyuta zonasıdır;
 - C) valyuta birliyi;
 - D) valyuta sazişidir.
109. Valyuta zonalarının formalaşmasına xidmət edən amillər qrupunu göstərin:
- A) iqtisadi amillər;
 - B) mədəni amillər;
 - C) hüquqi amillər;
 - D) sosial amillər.
110. Valyuta zonalarının formalaşmasına xidmət edən amillər qrupunu göstərin:
- A) siyasi amillər;
 - B) mədəni amillər;
 - C) hüquqi amillər;
 - D) sosial amillər.
111. Valyuta zonalarının formalaşmasına xidmət edən amillər qrupunu göstərin:
- A) coğrafi amillər;
 - B) mədəni amillər;
 - C) hüquqi amillər;
 - D) sosial amillər.

112. Dövlətlərin həmsərhəd, qonşu olması valyuta zonalarının formalaşmasının hansı amillərinə aiddir?
- A) iqtisadi;
 - B) siyasi;
 - C) coğrafi;
 - D) sosial.
113. Dövlətlərin siyasətinin həmahəngliyi valyuta zonalarının formalaşmasının hansı amillərinə aiddir?
- A) iqtisadi;
 - B) siyasi;
 - C) coğrafi;
 - D) sosial.
114. İştirakçı ölkələrin pul, maliyyə, gömrük, fiskal və s. sahələrinin unifikasiyası valyuta zonalarının formalaşmasının hansı amillərinə aiddir?
- A) iqtisadi;
 - B) siyasi;
 - C) coğrafi;
 - D) sosial.
115. Valyuta zonasının əsas tiplərindən birini göstərin:
- A) milli pul vahidinin beynəlxalq statusa malik digər xarici valyuta ilə birtərəfli qaydada əvəzlənməsi;
 - B) mərkəzi bankların birləşdirilməsi;
 - C) dövlət büdcələrinin birləşdirilməsi;
 - D) qızıl-valyuta ehtiyatların birləşdirilməsi.
116. Valyuta zonasının əsas tiplərindən birini göstərin:
- A) qızıl-valyuta ehtiyatların birləşdirilməsi;
 - B) mərkəzi bankların birləşdirilməsi;
 - C) dövlət büdcələrinin birləşdirilməsi;
 - D) iştirakçı dövlətlərin milli pul vahidlərini əvəzləyən vahid valyutalı iqtisadi və valyuta ittifaqı.
117. Valyuta zonasının əsas tiplərindən birini göstərin:
- A) mərkəzi bankların birləşdirilməsi;

- B)) iştirakçı dövlərin onlardan birinin valyutasına keçmələri barəsində qarşılıqlı razılaşması;
- C) dövlət büdcələrinin birləşdirilməsi;
- D) qızıl-valyuta ehtiyatların birləşdirilməsi.

118. Valyuta zonasının əsas tiplərindən birini göstərin:

- A) dövlət büdcələrinin birləşdirilməsi;
- B) mərkəzi bankların birləşdirilməsi;
- C)) iştirakçı dövlətlərin milli valyutaların saxlanılması şərti ilə kollektiv hesab vahidinə keçmələri barəsində qarşılıqlı razılaşması;
- D) qızıl-valyuta ehtiyatların birləşdirilməsi.

119. Valyuta zonasının əsas tiplərindən birini göstərin:

- A)) iştirakçı dövlətlər arasında onların milli pullarından hər birisinin ərazilərində parallel valyuta kimi işlənməsi barəsində qarşılıqlı razılaşma;
- B) mərkəzi bankların birləşdirilməsi;
- C) dövlət büdcələrinin birləşdirilməsi;
- D) qızıl-valyuta ehtiyatların birləşdirilməsi.

120. Valyuta integrasiyasının formalarından biri valyuta və maliyyə bazarlarının birləşməsidir. Buna nail olmaqın yollarından birini göstərin:

- A) vahid fiskal sistemin yaradılması;
- B) yeni valyuta məhdudiyyətlərinin tətbiq edilməsi və tətbiq miqyaslarının genişləndirilməsi;
- C)) kapitalın hərəkətinə mane olan valyuta məhdudiyyətlərinin və maneələrin aradan qaldırılması;
- D) vahid gömrük xidmətinin yaradılması.

121. Valyuta integrasiyasının formalarından biri valyuta və maliyyə bazarlarının birləşməsidir. Buna nail olmaqın yollarından birini göstərin:

- A) vahid fiskal sistemin yaradılması;
- B)) valyuta məhdudiyyətlərinin aradan qaldırılması və maliyyə xidmətləri bazarlarının birləşməsi;
- C) yeni valyuta məhdudiyyətlərinin tətbiq edilməsi və tətbiq miqyaslarının genişləndirilməsi;
- D) vahid gömrük xidmətinin yaradılması.

122. inteqrasiyasının mexanizmi tənzimləmənin valyuta-kredit metodları vasitəsilə milli iqtisadiyyatların və milli valyuta sistemlərinin yaxınlaşdırılmasını nəzərdə tutur:
- A) maliyyə;
 - B) iqtisadi;
 - C) valyuta;
 - D) kredit-bank.
123. Valyuta interqrasiyasının ünsürünü (elementini) göstərin:
- A) birgə üzən valyuta məzənnələri rejimi;
 - B) fərdi üzən valyuta məzənnələri rejimi;
 - C) sərbəst üzən valyuta məzənnələri rejimi;
 - D) dəyişməz üzən valyuta məzənnələri rejimi.
124. Valyuta interqrasiyasının ünsürünü (elementini) göstərin:
- A) iştirakçı ölkələrin planlaşdırılmış valyuta müdaxiləsi;
 - B) iştirakçı ölkələrin müstəqil valyuta müdaxiləsi;
 - C) iştirakçı ölkələrin razılaşdırılmış valyuta müdaxiləsi;
 - D) iştirakçı ölkələrin kollektiv valyuta müdaxiləsi.
125. Valyuta interqrasiyasının ünsürünü (elementini) göstərin:
- A) hesablama vahidinin yaradılması;
 - B) beynəlxalq tədiyə-ehtiyyat vasitəsi kimi kollektiv valyutanın yaradılması;
 - C) klirinq valyutasının yaradılması;
 - D) vahid gömrük xidmətinin yaradılması.
126. Valyuta interqrasiyasının ünsürünü (elementini) göstərin:
- A) valyuta məzənnələrinin sabitliyinin təmin edilməsi üçün iştirakçı dövlətlərin qarşılıqlı kreditləşdirilməsinin birgə fondlarının yaradılması;
 - B) iştirakçı dövlətlərin valyuta riskindən birgə sığortalanma fondunun yaradılması;
 - C) iştirakçı dövlətlərin vahid vergi rejiminin yaradılması;
 - D) iştirakçı dövlətlərin vahid gömrük xidmətinin yaradılması.
127. Valyuta interqrasiyasının nəzəri əsaslarından sayılan «tənzimlənən valyuta» ideyası kim tərəfindən irəli sürülmüşdür?
- A) M. Fridman;
 - B) F.Xayek;

- C) R.Mandell;
- D)) S.M.Keyns.

128. Beynəlxalq kliring ittifaqının planı kim tərəfindən irəli sürülmüşdür?
- A) M. Fridman;
 - B)) S.M.Keyns;
 - C) R.Mandell;
 - D) F.Xayek.
129. Monetar (pul) əlaqələri qapalı olan iki və daha çox müstəqil dövlətdən ibarət qrup necə adlanır?
- A) valyuta məkanı;
 - B) valyuta birliyi;
 - C)) valyuta zonası;
 - D) valyuta ittifaqı.
130. Valyuta zonasının meydana gəlməsinə səbəb ola bilən inteqrasiya formasını göstərin:
- A)) valyuta inteqrasiyası;
 - B) maliyyə inteqrasiyası;
 - C) monetar inteqrasiya;
 - D) fiskal inteqrasiya.
131. Valyuta zonasının meydana gəlməsinə səbəb ola bilən inteqrasiya formasını göstərin:
- A) əmtəə bazarlarının inteqrasiyası;
 - B)) maliyyə bazarlarının inteqrasiyası;
 - C) əmək resursları bazarlarının inteqrasiyası;
 - D) faydalı qazıntılar bazarlarının inteqrasiyası.
132. Valyuta zonasının meydana gəlməsinə səbəb ola bilən inteqrasiya formasını göstərin:
- A) mədəni inteqrasiya;
 - B) ideoloji inteqrasiya;
 - C)) siyasi inteqrasiya;
 - D) elmi-texniki inteqrasiya.
133. 1989-cu ildə irəli sürülmüş Delor planı nəyi nəzərdə tuturdu?

- A)) Avropa İttifaqı ölkələrinin iqtisadi və valyuta siyasətinin uzlaşdırılmış qaydada aparılmasını;
- B) Avropa İttifaqı ölkələrinin demoqrafik siyasətinin uzlaşdırılmış qaydada aparılmasını;
- C) Avropa İttifaqı ölkələrinin ekoloji siyasətinin uzlaşdırılmış qaydada aparılmasını;
- D) Avropa İttifaqı ölkələrinin elmi-texniki və təhsil siyasətinin uzlaşdırılmış qaydada aparılmasını.

134. 1989-cu ildə irəli sürülmüş Delor planı nəyi nəzərdə tuturdu?

- A) Avropa İttifaqının Mərkəzi xəzinədarlığının təsis edilməsini;
- B) Avropa İttifaqının Mərkəzi poçtunun təsis edilməsini;
- C) Avropa İttifaqının Mərkəzi büdcəsinin təsis edilməsini;
- D)) Avropa İttifaqının Mərkəzi bankının təsis edilməsini.

135. 1989-cu ildə irəli sürülmüş Delor planı nəyi nəzərdə tuturdu?

- A) milli valyutalarla yanaşı Avropa İttifaqı daxilində vahid hesablama valyutasının yaradılmasını;
- B) milli valyutaların Avropa İttifaqı daxilində sərbəst tədavül etməsini;
- C)) milli valyutaların Avropa İttifaqının vahid valyutası ilə əvəzlənməsini;
- D) Avropa İttifaqı daxilində milli valyutaların SDR ilə əvəzlənməsini.

136. Avropa İqtisadi və Valyuta İttifaqına daxil olmaqdan ötrü yerinə yetirilməsi vacib olan tələbi göstərin:

- A)) dövlət büdcəsinin kəsiri həmin ölkənin ÜMM-nun 3%-dən artıq olmamalıdır;
- B) ÜMM artım sürəti 2%-dən az olmamalıdır;
- C) əhalinin gəlirlərinin artımı 1,5%-dən az olmamalıdır;
- D) banklardakı əmanətlərin həcmnin artım sürəti 2,5%-dən az olmamalıdır.

137. Avropa İqtisadi və Valyuta İttifaqına daxil olmaqdan ötrü yerinə yetirilməsi vacib olan tələbi göstərin:

- A) ÜMM artım sürəti 2%-dən az olmamalıdır;
- B)) dövlət borcu həmin ölkənin ÜMM-nun 60%-dən az olmalıdır;
- C) əhalinin gəlirlərinin artımı 1,5%-dən az olmamalıdır;
- D) banklardakı əmanətlərin həcmnin artım sürəti 2,5%-dən az olmamalıdır.

138. Avropa İqtisadi və Valyuta İttifaqına daxil olmaqdan ötrü yerinə yetirilməsi vacib olan tələbi göstərin:

- A) əhalinin gəlirlərinin artımı 1,5%-dən az olmamalıdır;
- B) ÜMM artım sürəti 2%-dən az olmamalıdır;
- C)) inflyasiya bu göstərici üzrə ittifaqın birinci üç ölkəsinin orta inflyasiyasından 1,5%-dən artıq olmamalıdır;
- D) banklardakı əmanətlərin həcmnin artım sürəti 2,5%-dən az olmamalıdır.

139. Avropa İqtisadi və Valyuta İttifaqına daxil olmaqdan ötrü yerinə yetirilməsi vacib olan tələbi göstərin:

- A) banklardakı əmanətlərin həcmnin artım sürəti 2,5%-dən az olmamalıdır;
- B) ÜMM artım sürəti 2%-dən az olmamalıdır;
- C) əhalinin gəlirlərinin artımı 1,5%-dən az olmamalıdır;
- D)) uzun müddətli faiz dərəcəsinin orta səviyyəsi bu göstərici üzrə ittifaqın birinci üç ölkəsinin müvafiq göstəricisini 2%-dən artıq üstələməməlidir.

140. Avropa İqtisadi və Valyuta İttifaqına daxil olmaqdan ötrü yerinə yetirilməsi vacib olan tələbi göstərin:

- A) əhalinin gəlirlərinin artımı 1,5%-dən az olmamalıdır;
- B) ÜMM artım sürəti 2%-dən az olmamalıdır;
- C)) valyuta məzənnəsi dəyişmələrinin mübadilə məzənnələri mexanizmi ilə nəzərdə tutulmuş həddi ($\pm 15\%$) devalvasiyaya yol verilmədən aşmamalıdır;
- D) banklardakı əmanətlərin həcmnin artım sürəti 2,5%-dən az olmamalıdır.

141. Beynəlxalq tədiyə sazişlərinin əsas növü olan valyuta klirinqi

.....

- A) beynəlxalq hesablaşmalarda xarici valyutalardan məcburi istifadə edilməsi barəsində iki və daha çox ölkə arasındakı müqavilədir;
- B) beynəlxalq hesablaşmalarda istifadə edilməkdən ötrü milli valyutanın xarici valyutaya mübadiləsinin limitləşdirilməsidir;
- C)) beynəlxalq tələb və öhdəliklərin məcburi qarşılıqlı hesabaalma haqqında iki və daha çox ölkə arasındakı müqavilədir;
- D) cari əməliyyatlar üzrə valyuta məhdudiyyətlərinin tətbiqidir.

142. Çoxtərəfli valyuta klirinqi dünya təcrübəsində ilk dəfə hansı formada gerçəkləşmişdi?

- A)) Avropa Tədiyə İttifaqı;
- B) Avropa Tədiyə Məkanı;
- C) Avropa Tədiyə Zonası;

D) Avropa Tədiyə Birliyi.

143. 1950-1958-ci illərdə fəaliyyət göstərmiş Avropa Tədiyə İttifaqının əsasını təşkil edirdi:

- A) ikitərəfli valyuta kliringi;
- B)) çoxtərəfli valyuta kliringi;
- C) birtərəfli valyuta kliringi;
- D) daxili banklararası kliring.

144. Avropa Tədiyə İttifaqının yaradılması planının həyata keçirilməsi ilə bağlı olmuşdur:

- A) Doc;
- B) Daues;
- C)) Marşall;
- D) Yunq.

145. Əhatə etdiyi ölkələr arasındakı tədiyə dövriyyəsinə tam əhatə edən kliring növü necə adlanır?

- A)) tam kliring;
- B) natamam kliring;
- C) bütöv kliring;
- D) bitkin kliring.

146. Əhatə etdiyi ölkələr arasındakı tədiyə dövriyyəsinə qismən əhatə edən kliring növü necə adlanır?

- A) tam kliring;
- B)) natamam kliring;
- C) yarımçıq kliring;
- D) bitməmiş kliring.

147. Kliring hesabı saldosunun tənzimlənməsi üsuluna görə valyuta kliringinin növünü göstərin:

- A) tənzimlənən kliring;
- B)) sərbəst dönərli saldolu kliring;
- C) saldolu kliring;
- D) ikitərəfli kliring.

148. Kliring hesabı saldosunun tənzimlənməsi üsuluna görə valyuta kliringinin növünü göstərin:

- A)) şərti dönərli kliring;
 - B) şərtsiz dönərli kliring;
 - C) məhdud dönərli kliring;
 - D) saldolu kliring.
149. Kliring hesabı saldosunun tənzimlənməsi üsuluna görə valyuta kliringinin növünü göstərin:
- A) çoxtərəfli kliring;
 - B) ikitərəfli kliring;
 - C) qeyri-dönərli kliring;
 - D) saldolu kliring.
150. Valyuta kliringi ilk dəfə nə vaxt tətbiq edilmişdir?
- A) 1929-cu ildə;
 - B) 1930-cu ildə;
 - C) 1931-ci ildə;
 - D) 1932-ci ildə.
151. Avropa Tədiyyə İttifaqının əsasını təşkil edən çoxtərəfli kliring daxilindəki qarşılıqlı tələb və öhdəliklərin hesaba alınması, həmçinin yaranan saldonun nizamlanması hansı beynəlxalq qurum vasitəsilə edilirdi?
- A) Beynəlxalq Maliyyə Korporasiyası;
 - B) Beynəlxalq Valyuta Fondu;
 - C) Beynəlxalq Hesablaşmalar Bankı;
 - D) Avropa Yenidənqurma və İnkişaf Bankı.
152. Valyuta interqrasiasının ünsürünü (elementini) göstərin:
- A)) valyuta və kredit tənzimlənməsindən ötrü beynəlxalq regional valyuta-kredit və maliyyə təşkilatlarının yaradılması;
 - B) iştirakçı dövlətlərdə regional valyuta integrasiyanı həbəsləndirən qurumların yaradılması;
 - C) iştirakçı dövlətlərin vahid vergi rejiminin yaradılması;
 - D) iştirakçı dövlətlərin vahid gömrük xidmətinin yaradılması.
153. Regional valyuta integrasiyasının şərtlərindən birini göstərin:

- A)) valyuta harmonizasiyası;
- B) valyuta yekcinsliyi;
- C) valyuta həmfikirliyi;
- D) valyuta həmrəyliyi.

154. Regional valyuta integrasiyasının şərtlərindən birini göstərin:

- A) valyuta razılaşdırılması;
- B)) valyuta koordinasiyası;
- C) valyuta təsdiqlənməsi;
- D) valyuta müzakirəsi.

155. Regional valyuta integrasiyasının şərtlərindən birini göstərin:

- A) valyuta kodifikasiyası;
- B) valyuta nostrifikasiyası;
- C)) valyuta unifikasiyası;
- D) valyuta tarififikasiyası.

156. iştirakçı dövlətlərin milli valyuta sistemlərinin daxili quruluşunun və valyuta siyasəti metodlarının yaxınlaşdırılmasını nəzərdə tutur:

- A)) valyuta harmonizasiyası;
- B) valyuta koordinasiyası;
- C) valyuta unifikasiyası;
- D) valyuta kodifikasiyası.

157. iştirakçı dövlətlərin valyuta siyasətlərinin qarşılıqlı razılaşdırılmasını nəzərdə tutur:

- A) valyuta harmonizasiyası;
- B)) valyuta koordinasiyası;
- C) valyuta unifikasiyası;
- D) valyuta kodifikasiyası.

158. iştirakçı dövlətlər tərəfindən vahid valyuta siyasətinin keçirilməsini nəzərdə tutur:

- A) valyuta harmonizasiyası;
- B) valyuta koordinasiyası;
- C)) valyuta unifikasiyası;
- D) valyuta kodifikasiyası.

159. Avropada regional valyuta integrasiyasının tarixi mərhələlərindən birini göstərin:
- A)) gömrük ittifaqının yaradılması;
 - B) maliyyə ittifaqının yaradılması;
 - C) vergi ittifaqının yaradılması;
 - D) bank ittifaqının yaradılması.
160. Verner planına əsasən Avropa İttifaqı ölkələrinin milli valyutalarının məzənnələrinin kollektiv dəyişməsi rejimi adını almışdır:
- A) Avropa valyuta tısbağası;
 - B) Avropa valyuta qurbağası;
 - C) Avropa valyuta kərtənkələri;
 - D)) Avropa valyuta ilanı.
161. Bir vaxtlar Avropa İttifaqı ölkələri arasındakı kənd təsərrüfatı məhsulları ticarəti üzrə hesablaşmalarda tətbiq edilən xüsusi valyuta məzənnələri sistemi adını almışdır:
- A) «sarı məzənnələr» sistemi;
 - B) «göy məzənnələr» sistemi;
 - C)) «yaşıl məzənnələr» sistemi;
 - D) «qırmızı məzənnələr» sistemi.
162. Cekins planının məqsədi yaradılması təşkil edirdi:
- A) Avropa İttifaqı ölkələrinin ümumi bazarının;
 - B) Avropa İttifaqı ölkələri arasında gömrük ittifaqının;
 - C) Avropa İttifaqı ölkələri arasındakı kənd təsərrüfatı məhsulları ticarəti üzrə hesablaşmalarda tətbiq edilən «yaşıl məzənnələr» sisteminin;
 - D)) Avropa İttifaqının kollektiv valyutasının emissiyası ilə məşğul olan vahid təşkilatının.
163. Cekins planının həyata keçirilməsi yaradılması ilə nəticələndi:
- A) Avropa İttifaqı ölkələri arasında gömrük ittifaqının;
 - B) Avropa Tədiyə İttifaqının;
 - C) Avropa Valyuta İttifaqının;

D)) Avropa Valyuta Sisteminin.

164. Qərbi Avropa ölkələri arasında siyasi, iqtisadi və valyuta ittifaqının yaradılması proqramı planı adını almışdır:
A) Barr;
B) Cekins;
C)) Delor;
D) Verner.
165. Maastrixt müqaviləsi planı əsasında işlənib hazırlanmışdır:
A) Barr;
B)) Delor;
C) Cekins;
D) Verner.
166. 7 fevral 1992-ci ildə Maastrixtdə imzalanmış valyuta-iqtisadi ittifaqının yaradılması müqaviləsinə ilk olaraq neçə ölkə qoşulmuşdur?
A)) 12;
B) 15;
C) 17;
D) 19.
167. Maastrixt müqaviləsinə əsasən valyuta-iqtisadi ittifaqının yaradılması mərhələdən ibarətdir:
A) 5;
B) 4;
C) 2;
D)) 3.
168. Avropa Mərkəzi Bankı və Avropa mərkəzi bankları sistemi Maastrixt müqaviləsinin neçənci mərhələsində fəaliyyətə başladılar?
A) 2;
B)) 3;
C) 4;
D) 5.
169. Avropa Mərkəzi Bankının vahid monetar siyasətinin məqsədlərindən birini göstərin:

- A)) tarqetləşdirmə;
- B) valyuta əməliyyatlarının limitləşdirilməsi;
- C) qızıl ilə əməliyyatlarının limitləşdirilməsi;
- D) investisiya fəaliyyətinin tənzimlənməsi.

170. Avropa Mərkəzi Bankının vahid monetar siyasətinin məqsədlərindən birini göstərin:

- A) qızıl ilə əməliyyatlarının limitləşdirilməsi;
- B) valyuta əməliyyatlarının limitləşdirilməsi;
- C)) açıq bazarda əməliyyatların keçirilməsi;
- D) investisiya fəaliyyətinin tənzimlənməsi.

171. Avropa Mərkəzi Bankının vahid monetar siyasətinin məqsədlərindən birini göstərin:

- A) investisiya fəaliyyətinin tənzimlənməsi;
- B) valyuta əməliyyatlarının limitləşdirilməsi;
- C) qızıl ilə əməliyyatlarının limitləşdirilməsi;
- D)) banklar üçün minimal ehtiyat tələblərinin təyin edilməsi.

172. Avropa Mərkəzi Bankının vahid monetar siyasətinin məqsədlərindən birini göstərin:

- A) valyuta əməliyyatlarının limitləşdirilməsi;
- B)) əsas faiz dərəcələrinin dəyişmə həddinin təyin edilməsi;
- C) qızıl ilə əməliyyatlarının limitləşdirilməsi;
- D) investisiya fəaliyyətinin tənzimlənməsi.

173. Avropada valyuta-iqtisadi ittifaqın yaradılması haqqında müqavilənin bağlandığı Maastrixt şəhəri hansı ölkədə yerləşir?

- A) Lixtenşteyn;
- B) Lüksemburq;
- C) Belçika;
- D)) Niderland.

174. Avrozona ölkələri arasındakı qarşılıqlı hesablaşmaların edildiyi və Avropa Mərkəzi Banklar Sistemi tərəfindən idarə olunan sistem necə adlanır?

- A)) TARGET;

- B) NASDAQ;
- C) EKOFİN;
- D) NAFTA.

175. Ölkələr arasında valyuta integrasiyasının süklətləndirilməsi valyuta məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edir. bu mənada, valyuta məhdudiyyətlərinin tətbiq məqsədlərindən birini göstərin:
- A) büdcə kəsirinin örtülməsi;
 - B)) tədiyə balansının tarazlaşdırılması;
 - C) inflyasiyanın zəiflədilməsi;
 - D) əhalinin rifahının yüksəldilməsi.
176. Ölkələr arasında valyuta integrasiyasının süklətləndirilməsi valyuta məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edir. bu mənada, valyuta məhdudiyyətlərinin tətbiq məqsədlərindən birini göstərin::
- A) valyuta bazarının sabitliyi;
 - B) valyuta əməliyyatlarının sabitliyi;
 - C)) valyuta məzənnəsinin sabitliyi;
 - D) valyuta ehtiyatlarının sabitliyi.
177. Ölkələr arasında valyuta integrasiyasının süklətləndirilməsi valyuta məhdudiyyətlərinin aradan qaldırılmasını tələb edir. bu mənada, valyuta məhdudiyyətlərinin tətbiq məqsədlərindən birini göstərin::
- A) valyuta qiymətlilərinin bölüşdürülməsi;
 - B) valyuta qiymətlilərinin dövlət inhisarına alınması;
 - C) valyuta qiymətlilərinin bazara çıxarılması;
 - D)) valyuta qiymətlilərinin dövlətin əlində cəmləşdirilməsi.
178. Rezident və qeyri-rezidentlərin valyuta və b. valyuta qiymətliləri ilə əməliyyatlarının qanunvericiliklə yaxud inzibati qaydada qadağan edilməsi, limitləşdirilməsi və nizamlanmasına deyilir:
- A)) valyuta məhdudiyyətləri;
 - B) valyuta limitləri;
 - C) valyuta qadağaları;
 - D) valyuta boşluqları.
179. Bir və ya bir neçə ölkənin birtərəfli qaydada tətbiq etdiyi valyuta məhdudiyyətlərinin ən son həddi:
- A) valyuta məngənəsidir;

- B) valyuta buxovudur;
- C)) valyuta blokadasıdır;
- D) valyuta təcavüzüdür.

180. Bank hesablarında yerləşdirilmiş, lakin istifadəsi dövlət hakimiyyəti orqanları tərəfindən qadağan edilmiş yaxud məhdudlaşdırılmış valyuta adlanır:

- A) həbs edilmiş valyuta;
- B)) bloklaşdırılmış valyuta;
- C) dondurulmuş valyuta;
- D) məhdudlaşdırılmış valyuta.

181. Müəyyən siyasi və iqtisadi məqsədlərdən ötrü bank hesablarındakı vəsaitlərdən sərbəst istifadə edilməsinin rəsmən qadağan edilməsi adlanır:

- A) hesabın həbs edilməsi;
- B) hesabın dondurulması;
- C)) hesabın bloklaşdırılması;
- D) hesabın məhdudlaşdırılması.

182. Valyuta məhdudiyyətlərinin məzmununu müəyyən edən struktur prinsiplərdən birini göstərin:

- A)) valyuta əməliyyatlarının mərkəzi bankda və müvəkkil banklarda mərkəzləşdirilməsi;
- B) valyuta əməliyyatlarının dövlət inhisarına keçirilməsi;
- C) valyuta əməliyyatlarının pərakəndəliyi;
- D) valyuta əməliyyatlarının ləğv edilməsi.

183. Valyuta məhdudiyyətlərinin məzmununu müəyyən edən struktur prinsiplərdən birini göstərin:

- A)) valyuta əməliyyatlarının lisenziyalasdırılması;
- B) valyuta əməliyyatlarının kvotalaşdırılması;
- C) valyuta əməliyyatlarının kodlaşdırılması;
- D) valyuta əməliyyatlarının tarifləşdirilməsi.

184. Valyuta məhdudiyyətlərinin məzmununu müəyyən edən struktur prinsiplərdən birini göstərin:

- A) valyuta hesablarının tam yaxud qismən dondurulması;
- B) valyuta hesablarının tam yaxud qismən məhdudlaşdırılması;

- C)) valyuta hesablarının tam yaxud qismən bloklaşdırılması;
- D) valyuta hesablarının tam yaxud qismən həbs edilməsi.

185. Valyuta məhdudiyyətlərinin məzmununu müəyyən edən struktur prinsiplərdən birini göstərin:
- A) valyutaların tədavülünün məhdudlaşdırılması;
 - B) valyutaların mübadiləsinin məhdudlaşdırılması;
 - C) valyuta yığımlarının məhdudlaşdırılması;
 - D)) valyutaların dönərliliyinin məhdudlaşdırılması.
186. Beynəlxalq Valyuta Fondunun Nizamnaməsinin maddəsinə əsasən ölkənin tədiyə balansının cari hesabları üzrə valyuta məhdudiyyətləri yol verilməzdir:
- A) VI;
 - B) VII;
 - C)) VIII;
 - D) V.
187. Beynəlxalq Valyuta Fondunun Nizamnaməsinin maddəsinə əsasən üzv ölkələr keçid dövrü ərzində valyuta məhdudiyyətlərindən istifadə edə bilər:
- A)) XIV;
 - B) VIII;
 - C) XII;
 - D) IX.
188. Valyutaların müəyyən iqtisadi regionda tətbiqini tənzimləyən valyuta sistemi adlanır:
- A) məhəlli valyuta sistemi;
 - B)) regional valyuta sistemi;
 - C) iqtisadi valyuta sistemi;
 - D) qapalı valyuta sistemi.
189. 1985-ci ildə Avropa Komissiyasının və Beynəlxalq Hesablaşmalar Bankının dəstəyi ilə Avropanın 18 kommersiya bankı və Avropa İnvestisiya Bankı birləşərək yaratdılar:
- A) Avropa bank ittifaqını;
 - B) Avropa bank birliyini;
 - C)) Avropa bank assosiasiyasını;

D) Avropa bank məkanını.

190. Avropada fəaliyyət göstərən bank birləşmələrindən birini göstərin:

- A) Avropa banklarının vahid məkanı;
- B) Avropa bankları birliyi;
- C) Avropa bankları ittifaqı;
- D) Avropa bankları federasiyası.

191. Avropada fəaliyyət göstərən bank birləşmələrindən birini göstərin:

- A) Avropa əmanət kassaları birliyi;
- B) Avropa əmanət kassaları ittifaqı;
- C) Avropa əmanət kassaları federasiyası;
- D) Avropa əmanət kassaları məkanı.

192. Avropada fəaliyyət göstərən bank birləşmələrindən birini göstərin:

- A) Bank yoldaşlıqlarının Avropa birliyi;
- B) Bank yoldaşlıqlarının Avropa federasiyası;
- C) Bank yoldaşlıqlarının Avropa ittifaqı;
- D) Bank yoldaşlıqlarının Avropa məkanı.

193. 1992-ci ildə bankların texniki infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Avropa bankları federasiyası tərəfindən yaradılmışdır:

- A) Avropa bank standartları komitəsi;
- B) Avropa bank texnologiyaları komitəsi;
- C) Avropa bank əməliyyatları komitəsi;
- D) Avropa bank prosedurları komitəsi.

194. 1992-ci ildə bankların texniki infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Avropa bankları federasiyası tərəfindən yaradılmışdır:

- A) standartlaşma komissiyası;
- B) unifikasiya komissiyası;
- C) eyniləşdirmə komissiyası;
- D) prosedurlar komissiyası.

195. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sistemi əsas məqsədlərindən biri
- A) dövlət borcunun səmərəli idarə olunması mexanizminin yaradılmasıdır;
 - B) antiinflasiya tədbirlərinin səmərəli mexanizminin yaradılmasıdır;
 - C) ölkələrarası tədiyələrin etibarlı və təhlükəsiz mexanizminin yaradılmasıdır;
 - D) səmərəli vergi sisteminin yaradılmasıdır.
196. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sistemi əsas məqsədlərindən biri
- A) Avropa İttifaqı ölkələri arasındakı mal axınlarının səmərəliliyinin yüksəldilməsidir;
 - B) Avropa İttifaqı ölkələri arasındakı tədiyələrin səmərəliliyinin yüksəldilməsidir;
 - C) Avropa İttifaqı ölkələri arasındakı kapital axınlarının səmərəliliyinin yüksəldilməsidir;
 - D) Avropa İttifaqı ölkələri arasındakı işçi qüvvəsi axınlarının səmərəliliyinin yüksəldilməsidir.
197. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sistemi əsas məqsədlərindən biri
- A) vahid pul-kredit siyasətinin keçirilməsində Avropa Mərkəzi Bankına yardımın göstərilməsidir;
 - B) vahid fiskal siyasətinin keçirilməsində Avropa Mərkəzi Bankına yardımın göstərilməsidir;
 - C) vahid vergi siyasətinin keçirilməsində Avropa Mərkəzi Bankına yardımın göstərilməsidir;
 - D) vahid gömrük siyasətinin keçirilməsində Avropa Mərkəzi Bankına yardımın göstərilməsidir.
198. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sisteminin təməl şərtlərindən biri :
- A) minimal yanaşma;
 - B) maksimal yanaşma;
 - C) əhatəli yanaşma;
 - D) hərtərəfli yanaşma.

199. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sisteminin təməl şərtlərindən biri :
- A) özəlləşdirmə;
 - B) təmərküzləşmə;
 - C) mərkəzləşdirmə;
 - D)) mərkəzsizləşdirmə.
200. 1 yanvar 1999-cu ildən fəaliyyət göstərən TARGET sisteminin təməl şərtlərindən biri :
- A) dövlətə istiqamətlənmə;
 - B)) bazara istiqamətlənmə;
 - C) korporativliyə istiqamətlənmə;
 - D) kollektivçiliyə istiqamətlənmə.
201. Dünyanın 4 valyuta ittifaqından biri olan və Karib ölkələrini birləşdirən qurum hansıdır?
- A) Şimali-Karib Valyuta İttifaqı;
 - B) Qərbi-Karib Valyuta İttifaqı;
 - C)) Şərqi-Karib Valyuta İttifaqı;
 - D) Cənubi-Karib Valyuta İttifaqı.
202. Dünyanın 4 valyuta ittifaqından biri olan və Afrika ölkələrinin bir qismini birləşdirən qurum hansıdır?
- A)) Qərbi Afrika iqtisadi və valyuta ittifaqı;
 - B) Şərqi Afrika iqtisadi və valyuta ittifaqı;
 - C) Şimali Afrika iqtisadi və valyuta ittifaqı;
 - D) Cənubi Afrika iqtisadi və valyuta ittifaqı.
203. Dünyanın 4 valyuta ittifaqından biri olan və Afrika ölkələrinin bir qismini birləşdirən qurum hansıdır?
- A) Şimali Afrika iqtisadi və valyuta birliyi;
 - B) Şərqi Afrika iqtisadi və valyuta birliyi;
 - C)) Mərkəzi Afrika iqtisadi və valyuta birliyi;
 - D) Cənubi Afrika iqtisadi və valyuta birliyi.
204. Əsası 1976-cı ildə qoyulmuş və sırf ərəb ölkələrini birləşdirən bu qurum:
- A) Ərəb Birliyi Fondudur;
 - B) Ərəb Həmrəyliyi Fondudur;

- C) Ərəb Valyuta Fondudur;+
D) Ərəb Ölkələri Fondudur.
205. 2004-cü ildə təsis edilmiş və Latın Amerikası ilə Karib dənizinin bəzi ölkələrini birləşdirən ALBA birliyinin vahid valyutasını göstərin:
A) bolivar;
B) sukre;+
C) idalqo;
D) tupak.
206. Bu valyuta ittifaqı 1873-cü ildə yaradılmış və rəsmən indiyə kimi ləğv edilməmişdir:
A) Latın valyuta ittifaqı;
B) Alman valyuta ittifaqı;
C) Şimal valyuta ittifaqı;
D) Skandinav valyuta ittifaqı. +
207. 1949-1991-ci illərdə mövcud olmuş və Avropa, Asiya, Amerikanın sosialist ölkələrini birləşdirən Qarşılıqlı İqtisadi Yardım Şurasının kollektiv valyutası idi:
A) köçürmə rublu;+
B) qızıl rubl;
C) rus rublu;
D) sovet rublu.
208. And birliyi ölkələrinin inkişaf və investisiya bankı, həmçinin iqtisadi və maliyyə yardımını agentliyi kimi çıxış edən bu təşkilat 1968-ci ildə təsis edilmişdir:
A) And inkişaf bankı;
B) And inkişaf fondu;
C) And inkişaf korporasiyası;+
D) And inkişaf birliyi.
209. And birliyi ölkələrinin tədiyə balanslarının tarazlaşdırılması, maliyyə və valyuta siyasətlərinin razılaşdırılması məqsədlərindən ötrü bu qurum üzv ölkələrin valyuta ehtiyatlarının bir hissəsindən istifadə edə bilər:
A) And ehtiyat fondu;+
B) And birliyi fondu;
C) And ittifaqı fondu;

D) And inkişaf fondu.

210. MDB məkanında 2006-cı ildən mövcud olan valyuta zonası:

- a) Rusiya-Belarus rublu zonası;+
- b) Avrasiya İqtisadi İttifaqı;
- c) GUÖAM;
- d) Avrasiya Gömrük İttifaqı.

211. Keçimş Qarşılıqlı İqtisadi Yardım Şurasının indi də fəaliyyətini davam etdirən təsisatı:

- a) Beynəlxalq İnvestisiya Bankı;+
- b) Qarşılıqlı İqtisadi Yardım Bankı;
- c) SSRİ Dövlət bankı;
- d) Moskva Xalq Bankı.

212. Keçimş Qarşılıqlı İqtisadi Yardım Şurasının indi də fəaliyyətini davam etdirən təsisatı:

- a) Beynəlxalq İqtisadi Əlaqələr Bankı;+
- b) Qarşılıqlı İqtisadi Yardım Bankı;
- c) SSRİ Dövlət bankı;
- d) Moskva Xalq Bankı.

213. Avropa İqtisadi Birliyin yaradılmasının ilk məqsədi olmuşdur:

- a) vahid Avropa bankının yaradılması;
- b) iştirakçı ölkələrin əmtəə, xidmət və işçi qüvvəsinin vahid bazarının yaradılması;+
- c) vahid valyuta emissiyası;
- d) daxili sərhədlərsiz vahid Qərbi Avropa məkanının yaradılması.

214. Azad ticarət zonasına aiddir:

- a) Avropa ittifaqı;
- b) NAFTA;
- c) MERKOSUR;
- d) sadalananların hamısı.+

215. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən biridir:

- a) əsası SDR-dir;
- b) təsbitli valyuta məzənnəsi rejimi;

- c) üzən valyuta məzənnəsi rejimi;+
 - d) üzv ölkələri tərəfindən valyuta məzənnəsi rejiminin sərbəst seçimi.
216. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən biridir:
- a) əsası avrodur;+
 - b) təsbitli valyuta məzənnəsi rejimi;
 - c) üzv ölkələri tərəfindən valyuta məzənnəsi rejiminin sərbəst seçimi;
 - d) təşkilati əsasında BVF durur.
217. Avropa İqtisadi və Valyuta İttifaqının prinsiplərindən biridir:
- a) əsası ABŞ dollarıdır;
 - b) təsbitli valyuta məzənnəsi rejimi;
 - c) üzv ölkələri tərəfindən valyuta məzənnəsi rejiminin sərbəst seçimi;
 - d) təşkilati əsasında Avropa Mərkəzi Bankı durur.+
218. Avropa Valyuta Sisteminin rəsmi əsasını təşkil edirdi:
- a) epunit;
 - b) funt sterlinq;
 - c) avro;
 - d) EKYu.+
219. Avropa Tədiyə İttifaqının valyutası idi:
- a) epunit;+
 - b) avro;
 - c) SDR;
 - ç) EKYu.
220. Milli valyutanın beynəlmilləşməsi dərəcəsi asılıdır:
- a) ÜDM həcmindən;
 - b) dünya ticarətində iştirak payından;+
 - c) vergitutma bazasından;
 - d) ÜDM-un adam başına düşən payından
221. Avropada avroya qədərki regional beynəlxalq hesab pul vahidi:
- a) SDR;
 - b) EKYu;+
 - c) ABŞ dolları;
 - d) alman markası.

222. Avrozonanın tərkibinə daxil olmayan ölkə:

- a) Avstriya;
- b) Belçika;
- c) Almaniya;
- d) Böyük Britaniya.+

223. Avrozonanın tərkibinə daxil olmayan ölkə:

- a) İsveç;+
- b) Yunanıstan;
- c) İrlandiya;
- d) İspaniya.

224. Avrozonanın tərkibinə daxil olmayan ölkə:

- a) İtaliya;
- b) Danimarka;+
- c) Kipr;
- ç) Lüksemburq.

225. Avropa İttifaqı daxilində beynəlxalq hesablaşmaları real zaman rejimində etməyə imkan verən banklararası ödəniş sistemi:

- a) TARGET;+
- b) SWIFT;
- c) Euromoney;
- d) Europay.

226. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:

- a) doğum əmsalı;
- b) əhəlinin həyat səviyyəsi;
- c) istehsal amillərinin mobilliyinin müqayisəsi;+
- d) ərazinin ölçüləri.

227. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:

- a) əhəlinin sayı;
- b) istehsalın diversifikasiyası səviyyəsi;+
- c) doğum əmsalı;
- d) ərazinin ölçüləri.

228. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:

- a) ərazinin ölçüləri;
- b) əhəlinin istehlak kreditləşməsi səviyyəsi;

- c) Cini əmsalı;
 - d) inflyasiya sürətinin müqayisəsi.+
229. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:
- a) ölüm əmsalı;
 - b) əhəlinin banklardakı əmanətləri;
 - c) əmək haqlarının və qiymətlərin çevikliyinə müqayisəsi;+
 - d) əhəlinin sayı.
230. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:
- a) iqlim qurşaqlarının sayı;
 - b) maliyyə integrasiyası səviyyəsi;+
 - c) əhəlinin savad səviyyəsi;
 - d) adam başına düşən nəqliyyat vasitələrinin sayı.
231. Valyuta integrasiyasının qiymətləndirilməsi meyarı:
- a) ixracın iqtisadiyyatın strukturundakı xüsusi çəkisi;+
 - b) ölkənin ərzaq təhlükəsizliyinin vəziyyəti;
 - c) məktəbəqədər uşaqların xüsusi çəkisi;
 - d) əhəlinin dini mənsubiyyəti.
232. Qarşısına 2000-ci ilə kimi Ümumafrika vahid bazarın yaradılmasını qoymuş tədbirlər planı:
- a) Kinşasa tədbirlər planı;
 - b) Qahirə tədbirlər planı;
 - c) Laqos tədbirlər planı;+
 - d) Dakar tədbirlər planı.
233. 1991-ci ildə imzalanmış və 34 il ərzində Ümumafrika iqtisadi birliyin yaradılması məqsədini qoymuş saziş:
- a) Tunis müqaviləsi;
 - b) Abuca müqaviləsi;+
 - c) Mərakeş müqaviləsi;
 - d) Nayrobi müqaviləsi.
234. Afrikanın inkişafı üçün yeni tərəfdaşlıq (NEPAD) planının əsasında duran iki proqram:
- a) Marşall və Doc planı;
 - b) Daues və Yunq planı;

- c) Verner və Cekins planı;
- d) MAP və Omega planı.+

235. Afrika qitəsində ilk integrasiya planı:

- a) Cənubi Afrika ölkələrinin gömrük ittifaqı;+
- b) Qərbi Afrika ölkələrinin gömrük ittifaqı;
- c) Şərqi Afrika ölkələrinin gömrük ittifaqı;
- d) Şimali Afrika ölkələrinin gömrük ittifaqı.

236. Afrika qitəsində ilk integrasiya planı olan Cənubi Afrika ölkələrinin gömrük ittifaqı ildə yaradılmışdır:

- a) 1910;+
- b) 1920;
- c) 1930;
- d) 1940.

237. Cənubi Afrika ölkələrinin gömrük ittifaqına daxil olan ölkələrin valyuta zonası:

- a) Botsvana pulası zonası;
- b) Cənubi Afrika randı zonası;+
- c) Svazilend lilangenisi zonası;
- ç) Lesoto lotisi zonası.

238. Valyuta integrasiyasını mümkün edən yetkin bazar məkanının formalaşması üçün zəruridir:

- a) ərazinin təqribən eyni olması;
- b) dövlət quruluşunun eyni olması;
- c) vergi dərəcələrinin bərabərləşdirilməsi;+
- ç) əhali sayının təqribən eyni olması.

239. Valyuta integrasiyasını mümkün edən yetkin bazar məkanının formalaşması üçün zəruridir:

- a) gender bərabərsizliyinin ləğvi;
- b) ayrı-ayrı sahələrə və müəssisələrə büdcə subsidiyaların verilməsinin ləğvi;+
- c) savadsızlığın ləğvi;
- ç) vergilərin ləğvi.

240. Valyuta integrasiyasını mümkün edən yetkin bazar məkanının formalaşması üçün zəruridir:
- a) təhsil qanunvericiliyindəki fərqlərin aradan qaldırılması;
 - b) cinayət məcəllərindəki fərqlərin aradan qaldırılması;
 - c) əmək və təsərrüfat qanunvericiliyindəki fərqlərin aradan qaldırılması;+
 - ç) mənzil-kommunal qanunvericiliyindəki fərqlərin aradan qaldırılması.
241. Valyuta integrasiyasını mümkün edən yetkin bazar məkanının formalaşması üçün zəruridir:
- a) milli texniki və sanitariya standartların unifikasiyası;+
 - b) təhsil standartlarının unifikasiyası;
 - c) dövlət inzibati standartlarının unifikasiyası;
 - ç) mənzil tikintisində standartların unifikasiyası.
242. Valyuta integrasiyasını mümkün edən yetkin bazar məkanının formalaşması üçün zəruridir:
- a) yanğınsöndürmə xidmətlərinin əlaqələndirilməsi;
 - b) təhsil sistemlərinin əlaqələndirilməsi;
 - c) rabitə-poçt xidmətlərinin əlaqələndirilməsi;
 - ç) milli kredit-maliyyə qurumların və sosial müdafiə sistemlərinin əlaqələndirilməsi.+
243. Fransa və Almaniyanın kömür və polad istehsalının ümumi ali rəhbərliyinin yaradılmasını təklif etmiş Fransanın xarici işlər naziri:
- a) R.Barr;
 - b) F.Mitteran;
 - c) Ş. de Qoll;
 - ç) R.Şuman.+
244. Valyuta blokuna xas olan cəhət:
- a) asılı valyutaların məzənnələri lider ölkənin valyuta məzənnəsinə bağlanılır;+
 - b) lider ölkənin dövlət başçısı digər üzv ölkələrin də dövlət başçısı olur;
 - c) lider ölkənin qanunvericiliyi bütünlüklə digər üzv ölkələrə də şamı edilir;
 - ç) üzv ölkələr arasındakı sərhədlər dərhal aradan qaldırılır.
245. Valyuta blokuna xas olan cəhət:
- a) bloka daxil olan ölkələrin beynəlxalq hesablaşmaları bütün üzv ölkənin valyutalarında edilir;

- b) bloka daxil olan ölkələrin beynəlxalq hesablaşmaları lider ölkənin valyutasında edilir;+
- c) lider ölkənin qanunvericiliyi bütünlüklə digər üzv ölkələrə də şami edilir;
- ç) üzv ölkələr arasındakı sərhədlər dərhal aradan qaldırılır.

246. Valyuta blokuna xas olan cəhət:

- a) lider ölkənin qanunvericiliyi bütünlüklə digər üzv ölkələrə də şami edilir;
- b) bloka daxil olan bütün ölkələrin vahid qızıl-valyuta ehtiyatları fondu yaradılır;
- c) bloka daxil olan ölkələrin qızıl-valyuta ehtiyatları lider ölkədə saxlanılır;+
- ç) üzv ölkələr arasındakı sərhədlər dərhal aradan qaldırılır.

247. Valyuta blokuna xas olan cəhət:

- a) bloka daxil olan bütün ölkələrin xəzinə vekselləri və dövlət istiqrazları üzv ölkələrin milli valyutalarının təminatı kimi çıxış edir;
- b) bloka daxil olan ölkələrin milli valyutalarının təminatı kimi lider ölkənin xəzinə vekselləri və dövlət istiqrazları çıxış edir;+
- c) lider ölkənin qanunvericiliyi bütünlüklə digər üzv ölkələrə də şami edilir;
- ç) üzv ölkələr arasındakı sərhədlər dərhal aradan qaldırılır.

248. Yaradılması ideyası C.M.Keyns tərəfindən irəli sürülmüş beynəlmiləl valyuta:

- a) bankor;+
- b) konkord;
- c) hardkor;
- ç) linkor.

249. Valyuta zonasının optimallıq meyarı:

- a) xarici siyasətdə çeviklik;
- b) makroiqtisadi siyasətin çevikliyi;
- c) investisiya siyasətinin çevikliyi;
- ç) qiymətlərin və əmək haqlarının çevikliyi.+

250. Valyuta zonasının optimallıq meyarı:

- a) istehsal amillərinin mobilliyi;+
- b) ordunun mobilliyi;
- c) əhəlinin mobilliyi;
- ç) kredit-maliyyə təşkilatlarının mobilliyi.

251. Valyuta zonasının optimallıq meyarı:

- a) investisiya federalçılığı;
- b) fiskal federalçılıq;+
- c) gömrük federalçılığı;
- ç) poçt-rabitə federalçılığı.

252. Valyuta zonasının optimallıq meyarı:

- a) iqtisadiyyatın innovasiya açıqlılıqı dərəcəsi;
- b) iqtisadiyyatın investisiya açıqlılıqı dərəcəsi;
- c) iqtisadiyyatın ticari açıqlılıq dərəcəsi;+
- ç) iqtisadiyyatın dünyaya açıqlılıqı dərəcəsi.

253. Valyuta zonasının optimallıq meyarı:

- a) fiskal konvergeniya;
- b) inflyasiya konvergeniyası;+
- c) investisiya konvergeniyası;
- ç) innovasiya konvergeniyası.

254. Valyuta zonasının optimallıq meyarı:

- a) siyasi integrasiya;+
- b) mənəvi integrasiya;
- c) elmi-mədəni integrasiya;
- ç) etnopsixoloji integrasiya.

255. Valyuta-maliyyə integrasiyası nəzərdə tutur:

- a) razılaşdırılmış ekologiya siyasətinin aparılması;
- b) razılaşdırılmış gömrük siyasətinin aparılması;
- c) razılaşdırılmış demoqrafiya siyasətinin aparılması;
- ç) razılaşdırılmış büdcə, vergi, pul-kredit siyasətinin aparılması.+

256. Valyuta integrasiyası nəzərdə tutur:

- a) vahid valyuta tənzimlənməsi alətlərindən (aparıcı valyutalardan, şərti ödəniş vasitələrindən, ehtiyat valyutalarından) istifadə edilməsi;+
- b) vahid fiskal tənzimlənməsi alətlərindən istifadə edilməsi;
- c) vahid investisiya tənzimlənməsi alətlərindən istifadə edilməsi;
- ç) vahid gömrük tənzimlənməsi alətlərindən istifadə edilməsi.

257. Vahid valyuta məkanı nəzərdə tutur:

- a) valyuta mərkəzlərinin olmaması;
- b) bir neçə valyuta mərkəzinin olması;+
- c) vahid valyuta mərkəzinin olması;
- ç) vahid büdcənin olması.

258. Vahid valyuta məkanı nəzərdə tutur:

- a) birgə innovasiya proqramının işlənilib hazırlanması;
- b) birgə investisiya proqramının işlənilib hazırlanması;
- c) birgə antiböhran proqramının işlənilib hazırlanması;+
- ç) birgə ekoloji proqramının işlənilib hazırlanması.

259. Vahid valyuta məkanı nəzərdə tutur:

- a) valyuta ticarəti sistemlərinin uzaqlaşdırılması;
- b) valyuta ticarəti sistemlərinin yaxınlaşdırılması;+
- c) valyuta ticarəti sistemlərinin pərakəndəliyi;
- ç) valyuta ticarəti sistemlərinin ləğv edilməsi.

260. Valyuta ittifaqı nəzərdə tutur:

- a) vahid valyutanın tətbiqi;+
- b) vahid vergilərin tətbiqi;
- c) vahid gömrüyün tətbiqi;
- ç) vahid xəzinənin tətbiqi.

261. Valyuta ittifaqı nəzərdə tutur:

- a) əlaqələndirilmiş elmi-texniki siyasətinin aparılması;
- b) əlaqələndirilmiş büdcə siyasətinin aparılması;
- c) əlaqələndirilmiş investisiya siyasətinin aparılması;
- ç) əlaqələndirilmiş məzənnə siyasətinin aparılması.+

261. Valyuta zonasının optimallığı meyarıdır:

- a) iqtisadiyyatın qapalılığı
- b) iqtisadiyyatın məxviliyi
- c) iqtisadiyyatın açıqlığı +
- ç) iqtisadiyyatın virtuallığı

262. Valyuta zonasının optimallığı meyarıdır:

- a) iqtisadiyyatın təsniflənməsi
- b) iqtisadiyyatın diversifikasiyası +
- c) iqtisadiyyatın differensiasiyası

ç) iqtisadiyyatın devalvasiyası

263. Valyuta zonasının optimallığı meyarıdır:

- a) əhalinin artım sürətinin oxşarlığı
- b) kreditləşdirmə sürətinin oxşarlığı
- c) inflyasiya sürətinin oxşarlığı +
- ç) işsizliyin sürətinin oxşarlığı

264. Valyuta zonasının optimallığı meyarıdır:

- a) iqtisadi differensiasiya dərəcəsi
- b) iqtisadi stratifikasiya dərəcəsi
- c) iqtisadi diversifikasiya dərəcəsi
- ç) iqtisadi integrasiya dərəcəsi +

265. II dünya müharibəsindən sonra ABŞ dollarının ağırlığının əsası idi:

- a) dollar bolluğu
- b) dollar seli
- c) dollar qıtlığı +
- ç) dollar əskikliyi

266. Valyuta integrasiyasının əsas elementlərindən biridir:

- a) əlahiddə üzən valyuta məzənnələri rejimi
- b) birgə üzən valyuta məzənnələri rejimi +
- c) çətin üzən valyuta məzənnələri rejimi
- ç) qismən üzən valyuta məzənnələri rejimi

267. Valyuta integrasiyasının əsas elementlərindən biridir:

- a) valyuta interaksiyası
- b) valyuta konvergensiyası
- c) valyuta məzənnələrinin mərkəz məzənnədən kənarlaşmasının razılaşdırılmış hədd daxilində saxlanılmasından ötrü kollektiv valyuta müdaxiləsi +
- ç) valyuta differensiasiyası

268. Valyuta integrasiyasının əsas elementlərindən biridir:

- a) kollektiv zərbcəsinin yaradılması
- b) kollektiv gömrüyün yaradılması
- c) kollektiv xəzinənin yaradılması

ç) beynəlxalq ödəniş-ehtiyat vasitəsi olaraq kollektiv valyutanın yaradılması
+

269. Valyuta integrasiyasının əsas elementlərindən biridir:

- a) valyuta məzənnələrinin dəstəklənməsi üçün üzv ölkələrin qarşılıqlı kreditləşdirilməsi fondları +
- b) elmi-texniki tərəqqinin birgə maliyyələşdirilməsi fondları
- c) sosial proqramların birgə maliyyələşdirilməsi fondları
- ç) birgə investisiya fondları

270. Valyuta integrasiyasının əsas elementlərindən biridir:

- a) beynəlxalq regional parlament assambleyaları
- b) beynəlxalq regional valyuta-kredit və maliyyə təşkilatları +
- c) beynəlxalq regional gömrük orqanları
- ç) beynəlxalq regional fiskal orqanları

271. 1958-ci il Roma sazişinə əsasən qlobal vəzifələrin həlli üçün yaradılmışdır:

- a) Avropa beynəlmiləl bankı
- b) Avropa institusional bankı
- c) Avropa integrasiya bankı
- ç) Avropa investisiya bankı +

272. Aİ-nın onunla assosiasiya təşkil edən inkişaf etməkdə olan ölkələrə münasibətdə vahid siyasətin aparılması üçün yaradılmışdır:

- a) Avropa inkişaf fondu +
- b) Avropa mariflənmə fondu
- c) Avropa tərəqqi fondu
- ç) Avropa təkmilləşmə fondu

273. 1962-ci ildə Avropada vahid aqrar bazarın yaradılması üçün təsis edilmişdir:

- a) Avropa kənd təsərrüfatının istiqamətləndirilməsi və zəmanətləndirilməsi fondu +
- b) Avropa kənd təsərrüfatının subsidiyalaşdırılması fondu
- c) Avropa kənd təsərrüfatının kollektiv dəstəklənməsi fondu
- ç) Avropa kənd təsərrüfatı fondu

274. AİB-in üzv ölkələrində regional uyğunsuzluqların aradan qaldırılması tədbirlərinin kreditləşdirilməsi üçün 1975-ci ildə təsis edilmişdir:

- a) Avropa regionlararası inkişaf fondu
- b) Avropa beynəlmiləl inkişaf fondu
- c) Avropa regional inkişaf fondu +
- ç) Avropa regional təkmiləşmə fondu

275. Keçmiş sovet respublikaları arasında əməkdaşlıq münasibətlərinin tənzimlənməsinə xidmət etməli olan regional beynəlxalq təşkilat:

- a) OECD
- b) QİYŞ
- c) MDB +
- ç) AAİB

276. Postsovet məkanında mövcud olan integrasiya qruplaşmalarından biri:

- a) OECD
- b) QİYŞ
- c) NAFTA
- ç) AAİB +

277. Postsovet məkanında mövcud olan integrasiya qruplaşmalarından biri:

- a) OECD
- b) QİYŞ
- c) NAFTA
- ç) GÖAM +

278. Postsovet məkanında mövcud olan integrasiya qruplaşmalarından biri:

- a) OECD
- b) QİYŞ
- c) NAFTA
- ç) AAİİ +

279. Rusiya Federasiyası, Qazaxıstan və Belarusiyadan ibarət regional integrasiya qruplaşması:

- a) Vahid mədəni məkan
- b) Vahid siyasi məkan
- c) Vahid iqtisadi məkan +
- ç) Vahid ideoloji məkan

280. Rusiya Federasiyası, Qazaxıstan və Belarusiyadan ibarət regional integrasiya qruplaşması:

- a) Ticarət ittifaqı

- b) Gömrük ittifaqı +
- c) Valyuta ittifaqı
- ç) Fiskal ittifaq

281. Qazaxıstan, Qırğızstan, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan və Çindən ibarət regional integrasiya qruplaşması:

- a) Şanxay əməkdaşlıq təşkilatı +
- b) Moskva əməkdaşlıq təşkilatı
- c) Astana əməkdaşlıq təşkilatı
- ç) Bişkek əməkdaşlıq təşkilatı

282. Azərbaycan Respublikasının iştirak etdiyi regional integrasiya qruplaşmalarından biri:

- a) Şanxay əməkdaşlıq təşkilatı
- b) Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatı +
- c) UNESCO
- ç) BMT

283. Cənubi Asiya ölkələrinin regional əməkdaşlıq assosiasiyası:

- a) OECD
- b) NAFTA
- c) UNESCO
- ç) SAARC +

284. Asiya və Sakit okeanda müştərək iqtisadi və sosial inkişaf planı:

- a) İslamabad planı
- b) Dehli planı
- c) Kolombo planı +
- ç) Kanberra planı

285. Hind okeanı ölkələrinin regional əməkdaşlıq assosiasiyası:

- a) SAARC
- b) ARCIO +
- c) NAFTA
- ç) OECD

286. Cənubi Asiya azad ticarət zonası:

- a) SAARC
- b) SAFTA +
- c) ARCIO

ç) NAFTA

287. Azərbaycan Respublikasının da iştirak etdiyi bu regional integrasiya qruplaşması Mərkəzi, Cənubi və Qərbi Asiyanın ölkələrini birləşdirir:

- a) İqtisadi Həmrəylik Təşkilatı
- b) İqtisadi Əməkdaşlıq Təşkilatı +
- c) İqtisadi Qardaşlıq Təşkilatı
- ç) İqtisadi Yardım Təşkilatı

288. Mərkəzi Asiya ölkələri üçün xüsusi proqram:

- a) SAARC
- b) ARCIO
- c) NAFTA
- ç) SPECA +

289. 2006-cı ildə Rusiya Federasiyası və Qazaxstan tərəfindən yaradılmışdır:

- a) Avroasiya İnkişaf Bankı +
- b) Avroasiya Həmrəylik Bankı
- c) Avroasiya Yardım Bankı
- ç) Avroasiya İntegrasiya Bankı

290. Cənubi Sakit Okean Forumu daxilində 2005-ci ildə yaradılmışdır:

- a) Regional əməkdaşlıq və integrasiyanın gücləndirilməsinin Sakit Okean planı +
- b) Regional əməkdaşlıq və integrasiyanın zəiflədilməsinin Sakit Okean planı
- c) Regional əməkdaşlıq və integrasiyanın dondurulmasının Sakit Okean planı
- ç) Regional əməkdaşlıq və integrasiyanın təkmilləşdirilməsinin Sakit Okean planı

291. Asiya və Sakit Okean regionunda ticarət və kapital qoyuluşların asanlaşdırılması və liberallaşması məqsədilə 1989-cu ildə təsis edilmişdir:

- a) ARCIO
- b) OPEC
- c) APEC +
- ç) SAARC

292. Qara dəniz regionu ölkələri arasında regional əməkdaşlıq və kooperasiyanın dəstəklənməsi məqsədilə 1997-ci ildə təsis edilmişdir:

- a) Qara dəniz yenidənqurma və inkişaf bankı

- b) Qara dəniz ittifaqı bankı
- c) Qara dəniz regional əməkdaşlıq və kooperasiya
- ç) Qara dəniz ticarət və inkişaf bankı +

293. Qara dəniz ticarət və inkişaf bankı bu təşkilata aiddir:

- a) Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı +
- b) Qara dəniz iqtisadi qardaşlıq təşkilatı
- c) Qara dəniz iqtisadi həmrəylik təşkilatı
- ç) Qara dəniz iqtisadi yardım təşkilatı

294. MERCOSUR daxilində integrasiyanın dəstəklənməsi məqsədilə təsis edilmişdir:

- a) Struktur qardaşlaşma fondu
- b) Struktur yaxşılaşma fondu
- c) Struktur yaxınlaşma fondu +
- ç) Struktur uzaqlaşma fondu

295. Şərqi və Cənub-Şərqi Asiyanın 13 ölkəsini birləşdirən çoxtərəfli svop mexanizmi şərti olaraq bu cür adlandırılır:

- a) Sinqapur təşəbbüsü
- b) Banqkok təşəbbüsü
- c) Kuala-Lumpur təşəbbüsü
- ç) Çianq-May təşəbbüsü +

296. BMT-nin Sakit okean komitəsi çərçivəsində yaradılmış regional integrasiya qurumu:

- a) Asiya-Sakit okean ticarət sazişi +
- b) Asiya-Sakit okean ticarət ittifaqı
- c) Asiya-Sakit okean ticarət birliyi
- ç) Asiya-Sakit okean ticarət zonası

297. Aralıq dənizi Ərəb ölkələrinin ticarət və iqtisadi ittifaqı:

- a) Rabat razılaşması
- b) Kasablanka razılaşması
- c) Aqadir razılaşması +
- ç) Tunis razılaşması

298. ASEAN və APEC-in alternativini kimi nəzərdə tutulmuş integrasiya qruplaşması:

- a) Trans-Sakit okean birliyi
- b) Trans-Sakit okean ittifaqı
- c) Trans-Sakit okean əməkdaşlığı
- ç) Trans-Sakit okean tərəfdaşlığı +

299. Hindistan, Cənubi Koreya, Banqladeş, Laos və Şri-Lankanın iştirakı ilə yaradılmış integrasiya qruplaşması:

- a) Seul sazişi
- b) Dehli sazişi
- c) Banqkok sazişi +
- ç) Kolombo sazişi

300. Hal-hazırda Avropada mövcud olan üç azad ticarət zonasından biri:

- a) Cənubi Avropa azad ticarət assosiasiyası
- b) Mərkəzi Avropa azad ticarət assosiasiyası +
- c) Şimali Avropa azad ticarət assosiasiyası
- ç) Şərqi Avropa azad ticarət assosiasiyası

